

*MƏHƏRRƏM QASIMLI  
Əməkdar elm xadimi, professor*

## NƏHƏNG SAZ-SÖZ USTADI, HEYRƏTAMIZ SAZ BƏSTƏÇİSİ VƏ KAMİL DASTANÇI



Azərbaycan aşiq sənətinin nəhəng simalarından olan Hüseyin Şəmkirli qüdrətli saz-söz ustası kimi təkcə poetik söz düzübü-qoşmaq istedadına görə yox, həm də saz bəstəçiliyi sahəsindəki bənzərsiz məharətinə və das-tançılıq qabiliyyətinə görə diqqətçəkən ustad bir sənətkardır.

Aşıq Hüseyin Qurban oğlu 1811-ci ildə Şəmkir mahalının Qapaklı kəndində dünyaya göz açmış, bir qədər sonra ailələri həmin rayonun Qaracəmirli kəndinə köçmüdü. Bütün həyatı boyu aşiqılıqla məşğul olmuş, sözü-sənəti ilə el-camaat arasında hörmət qazanmış və böyük nüfuz sahibinə çevirilmişdir. On beşə yaxın şagirdini illərlə yetişdirərək sazin-sözün xiridarı etmişdir. Bu sıradan öz oğlu Bəyçobanı da mükəmməl aşiq kimi hazırlayıb sənət meydanına çıxartmışdır.

Uzun onillər ərzində Gəncəbasar mahalında misilsiz sənət bilicisi kimi tanınan aşiq Hüseyin Şəmkirli 1891-ci ildə Gədəbəyin Ağbulaq yaylağında dünyasını dəyişmiş və onu Qalakənd qəbiristanlığında dəfn etmişlər.

Aşıq Hüseyin ərəb və fars dillərinə də bələd olmuş, şərq poetikasına dərinindən yiyələnmişdir. İslam dini və Quranın incəliklərindən xəbərdarlığı şeirlərindən də aydın görünməkdədir. Deyilənə görə, o, təqribən on il ərzində Yaxın Şərq ölkələrini gəzmiş, sənət məclislərində bərkdən-boşdan çıxmışdır. Savadlı olduğunu, çoxlu elmi mənbələr oxuduğunu şeirlərində yeri göldikcə xatırlatmışdır:

*Aşqılıq elmindən mən xəbərdaram,  
Açmuşam hər yerdə meydanı bir-bir.  
Yüz on dörd kitabdan almışam dərsim,  
Gəl səna göstərim əyani bir-bir.*

“Yüz on dörd kitabdan” dərs alan el sənətkarı hansı ölkələri gəzib-dolaşdığını da şeirlərində maraqlı bir coğrafi ardıcılıqla nişan vermişdir:

*Şəmkirli Aşıq Hüseynəm,  
Mən burada yer eylədim.  
Urumu, Səlmas, Marağa,  
İsfahani zar eylədim.  
Gəzdim Çeçeni, Çərkəzi,  
Dəmirqapı Dərbənd, Quba,  
Gürcüstanı var eylədim.*

Gəzmək, görmək aşağı çoxlu mövzu verdiyi kimi, onun dünyagörüşünü də zənginləşdirmiş, püxtə sənətkar kimi yetişməsinə kömək etmişdir. Onun yaratdığı bir çox dastanlarda da bu səfərlərin kifayət qədər rola malik olduğu hiss olunur.

Aşıq Hüseynin poeziyasında Abbas Tufarqanının, Qurbaninin, Xəstə Qasım və Vaqifin şeirləri ilə səsləşən bəndlər, beytlər və bənzər misralar vardır. Molla Pənah Vaqifin “Oynasın” rədifli qoşmasının poetik ruhuyla yaxından çarpzalaşan eyni rədifli qoşmasının diqqətçəkən oxşar tərəfləri o qədər çoxdur ki, bu qoşma ilə Aşıq Hüseynin eyni rədifli qoşmasını bir-birindən ayırmak xeyli dərəcədə çətinlik törədir.

Vaqif:

*Nə müddətdir ona güvənənən bizik,  
Həsrətin çəkməkdən canımız üzük.  
Hər əlinə alıb bir dənə üzük,  
Üzüyü dəstinə alan oynasin.*

Aşıq Hüseyn:

*Dostlar arasında hey ola düzlük,  
Olmaya xainlik, həm ikiüzlük.  
Hər əlində vardır bir ala yüzlük,  
Yüzlüyü əlinə alan oynasin.*

“Oynasın” rədifli qoşmaların mövzusu da, məzmunu da, gözələ poetik münasibəti də onların eyni poetik ruh və ovqat üstündə olduğunu göstərir. Buradakı poetik ruhun yaxınlığı və doğmalığı sənət aləmindəki sələflər və xələflər xəttinin aparıcılığını gösterir. Aşıq Hüseynin “Olar” rədifli qoşmasında da Molla Pənah Vaqifin nəfəsi dərindən duyulur:

*Hər yetən gözələ gözəl demərəm,  
Gözəldə özgə bir əlamət olar.  
Zülf dağları, çin-çin düşər gərdənə,  
Qaşınan, gözünən işarət olar.*

Söyləndiyinə görə, Hüseyn Şəmkirli Molla Pənah Vaqifin bacısı Tükəzbanın nəvəsidir. Bəlkə də poetik ruh yaxınlığının bir səbəbi də nəsil şərəcərindən gəlir.

Aşıq Hüseyn saz havalarının melodik təbiətinə dərindən bələd olduğu üçün aşiq seirinin bütün forma və şəkillərindən bacarıqla istifadə edə bilmış, təcnis, dodaqdəyməz, cığalı təcnis və zəncirli müxəmməs, divani şeir biçimlərinin mükəmməl örnəklərini yaratmağı bacarmışdır. Görkəmlili söz ustası üçbaşlı cığalı təcnisin ilkin nümunəsini yaradıb meydana çıxmışdır:

*İbtida əlifdən dərsim alanda,  
Göstərdilər mənə nə qara yaxşı,  
Oxudum dərsimi hər ayə qərəz.*

*Yox aşiq hər ayınə,  
Xalların hərəyi nə?*

*Aşıq Söyüñ nə dedi?  
Dost yetdi hərəyinə?*

*Görsə canım bəyənməz hər ayınə,  
Səyəqib geyinsin nə qara yaxşı,  
Naləsi yetişsin hərayə qərəz.*

Bu şeir şəklinin poetik strukturu, qafiyə-cinas sisteminin mükəmməliyi, eləcə də məzmun-mündəricə dərinliyi və sərrastlığı oxucuda və dinləyicidə heyvət oyadır.

Aşıq Hüseyin Şəmkirlinin şeir dili obrazlıdır, təsvir və tərənnüm üslubu özünəməxsus çalarlarla zəngindir. İncə lirizm və bədii boyalarla işlənmiş canlı lövhələr onun qoşma və gərəylilərində könül oxşayan bir gözəllik yaradır.

Ustad sənətkarın bir çox şeirləri, o cümlədən də “İllah da sarı gül” qoşması (buna çox zaman “Üç gül” də deyirlər) aşıqlar və xanəndələr arasında xalq mahnısı kimi yayılmışdır. “Bayramı” saz havası ilə oxunan bu qoşmada güllərin rəng çalarlarından çox böyük ustalıq və bacarıqla istifadə olunmuşdur:

*Ağca gülün qapısından baxmalı,  
Qızılgülü ağ buxağa taxmalı,  
Sarı gülü dəstə tutub qoxmalı,  
Ağ gül, qırmızı gül, illah sarı gül.*

Aşıq müraciət etdiyi şeir şəkillərində bir qayda olaraq, səmimi və həzin bədii lövhələr yaratmağa çalışır. Bu cəhətdən “Qıj-qıj” rədifli dodaqdəyməz təcnisdəki axar-baxar, eləcə də təbii mənzərə ilə bədii mənzərnini qovuşuğu qıbtəolunacaq dərəcədə diqqətçəkicidir:

*Qış cilləsi Xıdır İlyas gələndə,  
Hərlənər gərdişi, ay eylər qıj-qıj.  
Qar selə dönəndə, yaz açılında,  
Şaqqıldar leysani, ay eylər qıj-qıj.*

Aşıq Hüseyin Şəmkirli düzüb-qoşduğu müxəmməs və divanlılardə də həmin şeir çeşidinin mükəmməl poetik örnəklərini yaratmışdır. Ustad sənətkarın cığalı və zəncirləmə müxəmməslərinin əksəriyyəti gözəlləmə ovqatı üstündə qurulub. Bununla belə, bəzi müxəmməslərində tənqidi ruh, hərbə-zorba, həcv keyfiyyətləri də müəyyən səciyyədə nəzərə çarpır. Aşığın bütün müxəmməsləri forma mükəmməlliyi, bədii tutumu, məzmun əhatəsi və üslub əlvənlığı ilə dinləyicinin könlünü asanlıqla ələ alıb ovsunlaya bilir:

*Həzarat, bircə baxın,  
Canlar alındı bu gələn.  
Gözləri cəllada dönüb,  
İsmi Qaytandı bu gələn.  
Özü bir səxa kani,  
Adil divандı bu gələn.  
Özü gül, saçı sünbü'l,  
Yaqt-yməndi bu gələn.  
Yaquta bənzər yanaq,  
Mərmərə bənzər buxaq.  
Bir aya bənzər qabaq,  
Kövsərə bənzər dodaq,  
Ağ gülə bənzər ayaq,  
Qoy bassın gözüm üstə,  
Qucmali candı bu gələn.*

*Bağlayıb gümüş kəmər,  
Üstü tamam danənişan.  
Geyinib qəddi dala,  
Tər libası tər yaraşan.  
Ağ əndamı başdan-başa,  
Ətirli gül, müşk-fəsan.  
Al yanaq, ayna qabaq,  
Siyah zülfü ənbərəfşan.  
Həm didarı şirindi,  
Göftarı şirindi,*

*Bağça-barı şirindi,  
Qoşa narı şirindi,  
Bir belə bəşər olmaz,  
Huri, qılmandı bu gələn.*

Bu müxəmməs bəndinə diqqət yetirdikdə aşiq-şairin bədii portret yaratmaq məharətindəki rəssam müşahidələrinə və hər bir tərənnüm incəliklərinə heyran qalmamaq olmur.

Görkəmli söz ustanının müxəmməsləri kimi, divaniləri də mükəmməl poetik keyfiyyətlərə malikdir. Heç təsadüfi deyildir ki, toy məclislərində onun bu qəbildən olan şeirləri aşıqlara dönə-dönə sıfariş verilir:

*Analar oğlan doğanda qoy doğsun oğlanı mərd,  
Atası kamil olan tez tapar dövrəni mərd,  
Axşamadək ac da qalsa, bir tikə yalqız yeməz,  
Gedəni yoldan qaytarar, xub saxlar mehmanı mərd.*

*Bir mərd ilə ülfət qılan axır bir gün mərd olu,  
Namərd ilə ülfət qılan çöl-biyaban gərd olu.  
Namərd bir mehman görəndə iki gözü dörd olu,  
Mərd çəkər alar əlindən, gen açar sufranı mərd.*

*Aşıq Hüseyin deyər, namərd binişan olu,  
Bir məclisdə namərd olsa, məclis pərişan olu.  
Mərd bir məclisə varanda məclis ürovşan olu,  
Hər yerdə bir xanə yapar, gəşt eylər cahani mərd.*

Aşıq Hüseyin dastan yaradıcısı kimi də böyük şöhrət qazanmışdır. “Aşıq Hüseyin və Reyhan xanım”, “Aşıq Hüseyin və Bəyçoban”, “İbrahim”, “Yəhya bəy Dilqəm və Dostu xanım” dastanları onun bədii təxəyyülünün məhsulu kimi ortaya çıxmışdır. Aşıq Hüseynin Reyhan xanımın məktubuna yazdığı cavab onun ədəbi irsi barədə diqqətçəkici bilgilər verir:

*Altı yüz varındı divani, təcnis,  
Yeddi yüz müəmma, qiflibənd, təxmis.  
Səksən bəhri-təvil demişəm hərgiz,  
Yük bağlayıb İrəvana gəlirəm.*

Təəssüf ki, bu gün sözügedən poetik irlərin onda biri belə əlimizdə yoxdur. Hüseyn Şəmkirli irlərinin itə-bata düşməsi XX əsrin otuzuncu illərində repressiya zamanı baş vermişdir. Folklorçu Vəli Xuluflunun əlində olan əlyazmalar içərisində Hüseyn Şəmkirlinin yüzlərlə şeiri də müsadirə olunaraq 1938-ci ildə məhv edilmişdir.

Aşıq Hüseyin Şəmkirli söz xiridarı, dastan yaradıcısı olmaqla yanaşı, həm də bir-birindən gözəl saz havaları bəstələyən ustاد kimi ad-sən qazanmışdır. Bu günümüzdə də aşıqların repertuarında möhkəm yer tutan və saz bağrında əbədi yuva bağlamış “Aşıq Hüseyni”, “Dilqəmi”, “Sarayı”, “Şəmkir gözəlləməsi”, “Sumayı”, “Zeynalabdını” adlı havalər onun bəstəci barmaqlarının yadigarıdır.

*P.S. Bu il ustاد Hüseyin Şəmkirlinin 210 illik yubileyidir. Təəssüf ki, on il qabaq bu nəhəng sənətkarın 200 illik yubileyi lazımi səviyyədə qeyd edilməmişdir. İndiki yubileyində də pandemiya çətinliklər yaradır. Aşıq Hüseyin Şəmkirliyə aşısqünasların, folklorçuların və müsiqişünasların borcu çoxdur. Onun poetik irlərinin, yaratdığı saz havalarının və dastanların ciddi tədqiqata ehtiyacı vardır. Nə zamansa, Hüseyin Şəmkirliyə layiq araşdırılmalar ortaya çıxsa, o zaman da ustadin ruhu şad olacaq və onun bütün unudulmuş yubileylerinin üstüna gün doğacaq.*

Aşıq Hüseyin Şəmkirlinin yaratdığı “Aşıq Hüseynlə Reyhan xanım” dastanını oxuculara təqdim edirik.

*prof. M.Gasimli  
SUMMARY*

### **Great Ashug, Mature and Skilful Narrator**

The presented article is devoted to great ashug Huseyn Shamkirli, his life and creative-activity. The author mentiones that the famous

ashug was also a great composer and narrator. Several parts of poetry from his eposes and other creativities are given in the paper. Ashig Huseyn Shamkirli's poetic language is figurative, his style of description and singing is rich in unique shades. Special lyricism and vivid paintings create a heartwarming beauty in goshmas and geraylis (styles of ashug poetry).

At the end of the paper it is mentioned that this year is 210 years anniversary of the great craftsman, meanwhile the epos "Ashug Huseyn and Reyhan khanum" created by Huseyn Shamkirli is submitted to the readers.

